

Səməd Vurğunun bəzi nəzəri mülahizələrinə qərəzli münasibətlər haqqında...

Aslan Salmanov

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Azərbaycan.

E-mail: aslan_salmansoy@mail.ru

Annotasiya. Məqalədə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və nüfuzlu ədəbiyyatçınas S.Vurğunun Mərkəzi mətbuatda 1953-cü ilin birinci yarısında çap edilmiş “Böyük sənət məsələləri” və “Şairin hüquqları” adlı məqalələrinə qarşı irəli sürülen rus ədəbiyyatçınas Y.Qorbunovanın, eləcə də Azərbaycan şairləri S.Rüstəmin, R.Rzannı və M.Rahimin münasibətinin qərəzli olması faktoloji materialların köməkliyi ilə əsaslandırılır. Eyni zamanda adıçəkilən müəlliflərin ustad şairin bütövlükdə yaradıcılığını inkar etmələri, onu milli xarakterin mahiyyətini yanlış anlamaqdə, sosialist realizminin başlıca tələbi olan gerçəkliyə tarixi yanaşmadan geri çəkilməkdə, “millət” və “milli xarakter” anlayışlarının dəyişkən olduğunu nəzərə almamaqdə, praktikadankənar, yanlış nəticələrə səbəb ola biləcək abstract fikirlər irəli sürməkdə... ittihəm etmələrinin səbəbi mühitlə – mövcud siyasi rejimlə əlaqələndirilir. Bununla yanaşı, şair qarşı irəli sürülen ittihamların bir sıra hallarda (xüsusilə də, S.Vurğunun milli xarakterlə bağlı irəli sürdüyü mülahizələrlə bağlı) gerçəyi eks etdirdiyi də diqqətə çatdırılır. Onun bu problemə bağlı irəli sürdüyü fikirlərin, doğrudan da, rejimin təbliğ etdiyi “xalqlar dostluğu” ideyasına cavab vermədiyi, eləcə də sosialist realizmi metodunun çərçivələrindən kənara çıxdığı bildirilir.

Məqalədə, eyni zamanda S.Vurguna qarşı hücumların onun bədii yaradıcılığına təsiri və şairin bu mövzuda qələmə aldığı bəzi əsərlər də xatırlanır.

Acar sözlər: S.Vurğun, milli xarakter, E.Qorbunova, “üçlük”, mühit, “Ah, paxillar”, “A “dostlar”

Məqalə tarixçəsi: göndərilib – 14.11.2021; qəbul edilib – 19.11.2021

About the prejudicial attitudes towards Samad Vurgun's some theoretical considerations

Aslan Salmanov

Doctor of Philosophy in Philology

Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.

E-mail: aslan_salmansoy@mail.ru

Abstract. The prejudicial attitudes by Russian literary critic E.Gorbunova, as well as Azerbaijani poets such as S.Rustem, R.Rza and M.Rahim towards the articles “Big art issues” and “Poet’s rights” by Samad Vurgun, prominent representative and influential literary critic of Azerbaijan of 20th century that published during the first half of 1953 in the central press is justified based on factual materials. At the same time, these authors denied the master poet’s creativity, they accused him of not understanding the essence of national character, receding from a historical approach to reality that is the basic demand of socialist realism, not taking into account being variable of the concepts of “nation” and “national character”, suggesting abstract thoughts that are impractical and can lead to wrong conclusions, and the reasons for these are connected with the environment and the current political regime. Besides it, it is also stated that the accusations made against the poet (especially about Samad Vurgun’s thoughts on national character) reflect the truth in some cases. It

is noted that his thoughts about this problem did not really respond to the idea “Friendship of the Peoples” promoted by the regime and goes out of the frame of the method of socialist realism.

Keywords: S.Vurgun, national character, E.Gorbunova, “trinity”, environment, “Oh, the envious”, “Hey, Friends”

Article history: received – 14.11.2021; accepted – 19.11.2021

Giriş / Introduction

XX əsr Azərbaycan ədəbiyyatının inkişafında həm öz zəngin yaradıcılığı, həm də yaratdığı ədəbi məktəb səviyyəsində iştirak etmiş, azərbaycanlıq ideologiyasının poetik düsturunu vermiş, ədəbiyyatın nazəri məsələləri ilə bağlı yaşarlığını bu gün də qoruyan konsepsiyası olmuş Səməd Vurğunun azərbaycanlığın təbliği və millətçilikdə ittihəm edilməsinə son illərin araşdırılmalarında az toxunulmayıb. Lakin onlarda daha çox ustad şairin bədii əsərlərinin hü-

cumlar yer aldıından, irəli sürülen ittihamlarda isə, təkcə onun bədii əsərlərinə yox, ədəbi-nəzəri görüşlərinə də “istinadlar” edildiyindən, biz bu yazımızda S.Vurğunun “Böyük sənət məsələləri” və “Şairin hüquqları” məqalələrinə, eləcə də onlara qarşı qərəzli mövqelərdən edilən çıxışlara toxunacaq, obyektiv nəticələrə gəlmək üçün isə araşdırılmalarımızı mühit və müəllif kontekstində aparmağa çalışacaqı...

Əsas hissə / Main Part

“Aygün” poemasına qarşı hücumlar – irəli sürülen siyasi müdərəcili ağır ittihamlar xalqın sevimli şairi, nüfuzlu ictimai xadim, akademik S.Vurğunun həbsinə order verilməsi ilə nəticələnmişdi. Təqib və təzyiqlərdə “nisbi sakitlik” yarandıqdan az sonra isə (müxtalif səbəblər gətirilir, ağlabatan səbəblərdən biri də “Zamanın bayraqdarı”nı yazıb, özünü qorumasıdır) onun bir-birinin ardınca mərkəzi mətbuatda ciddi mübahisələrə səbəb olan iki məqaləsi çap edilir: “Böyük sənət məsələləri” [7, s.141-142] və “Şairin hüquqları” [8]. Məqalələrdən toxunduğu bəzi problemlərin (xüsusilə də milli xarakterlərə bağlı irəli sürdüyü müddəaların) mövcud ideoloji prinsiplərə, xüsusilə də “xalqlar dostluğu” ideyasını zidd olmasına şairə qarşı hücumları daha da sərtləşdirir. Əvvəlcə onun əleyhinə Y.Gorbunova familli rus ədəbiyyatçınas S.Vurğunun adıçəkilən birinci məqaləsinin dərc edildiyi “Oktyabr” jurnalında da “Sosialist realizminin bəzi nəzəri məsələləri haqqında” adlı məqalə ilə çıxış edir [9, s.164-175], ardınca isə öz qəlam yoldaşları və dostları “Sovet şairinin borcu” adlı məktub-məqalə yazıb [1], “Literaturnaya qazeta”ya (16 iyun 1953) və “lazımı yerlər”ə göndərilər (yeri gəlmışkən: S.Vurğu-

nun “Böyük sənət məsələləri” məqaləsi cəmi iki, Y.Qorbunovanın adıçəkilən yazısı on iki, “dostlar”ın yazısı isə 15 makina yazısı səhifədir...)

Yaradıcılığın ciddi problemlərinə toxunduğu “Böyük sənət məsələləri” adlı məqaləsində S.Vurğun tipikliyi ədəbiyyat və incəsənətin göləcək inkişafı üçün həyatı əhəmiyyətə malik problem hesab edir və bu yaradıcılıq aktı haqqındaki anlayışda dəyişiklik etməyi zəruri sayır.

S.Vurğun dramlarda konflikt və xarakter əlaqələrinə də toxunur və ciddi konflikt yaratmanın da xarakterlərin gücü və onların dili ilə bağlı olduğunu diqqətə çatdırır. Yazır ki, “Ösil konflikt yaratmaq, hər şeydən əvvəl güclü, bir-biri ilə ölüm-dirim mübarizəsi aparan xarakterlər yaratmaq deməkdir” [5, s.263].

Bütün sovet ideoloji və ədəbi-mədəni təşkilatları “xalqlar dostluğu” ideyasının təbliğinə (oslunda “böyük qardaş”ın özünүn və ədəbiyyatının İttifaqqa daxil olan digər millətlərin, xüsusilə də türk xalqları ədəbiyyatının “flaqman”ı hesab edilməsi) səfərbər olunduğu və bu ideyanın sovet ədəbiyyatının da başlıca vəzifəsi hesab edildiyi bir dövrədə, S.Vurğun yaradıcılıq prosesində tipikliklə yanaşı, milli xarakterin də

yeni keyfiyyətdə meydana çıxarılmasını, milli özgürlüğün bədii ədəbiyyatda ifadəsinin də zəruri sayır. Əqidəsindən dönməyən S.Vurğun milli xüsusiyyətləri yalnız milli dillər arasında fərqlərdə görənlərə etiraz edir və belə cavab verirdi: "Dünyada bir çox xalqlar vardır ki, eyni dildə danışırlar, lakin onların milli xarakterləri müxtəlifdir. Hər bir xalqın özünün xüsusiyyətləri: öz maişəti, öz ənənələri, adətləri və zövqü vardır ki, bütün bunlar da əsrlər boyunca yaranıb inkişaf etmişdir, hər bir xalqın öz təfəkkür tarzı və dünyani dərk etmək tarzı vardır... İnsan-daki milli xüsusiyyətləri düzgün və bütün rəngarəngliyi ilə təsvir etmək böyük və parlaq xarakterlər yaratmaq üçün zəruri şərtidir" [5, s.265].

Y.Qorbunova zəngin bədii dildən istifadəni, eləcə də milli xarakterin yeni məzmunda təqdimini tipikləşdirmənin əsas atributu hesab edən S.Vurğun: 1. Milli xarakterin mahiyyətini yanlış anlamaqdə – problema marksist yanaşmadan uzaqlaşmaqdə; 2. Sosialist realizminin başlıca tələbi olan gerçekliyə tarixi yanaşmadan faktiki olaraq geri çəkilməkdə; 3. "Millət" və "milli xarakter" anlayışlarının dəyişkən olduğunu nəzərə almamaqdə; 4. Praktikadan kənar, yanlış natiçələrə sabəb ola biləcək abstrakt fikirlər irəli sürməkdə ittiham edir. Məzmununa siyasi rəng qatdıqi uttihamlarına Leninindən, Stalinindən, Malenkovdan və b. partiya funksionerlərinindən sitatlar eləvə etməklə daha da kəskinləşdirir... [9, s.166, 174-175]

İttihamlar S.Vurğunun qorxutmur, o, bu məsələlərə iki ay sonra dərc etdiyi "Şairin hüquqları" məqaləsində daha ətraflı və dərinəndə toxunur – milli xarakter məsələsini bir qədər də genişləndirərək, problemi sosializm realizmi metodu və milli-mənəvi dəyərlər kontekstində həll etməyə çalışır (maraqlıdır ki, şair ciddi hücumlara məruz qalsa da, milli xarakter, eləcə də milli forma və sənətkarlıq, milli poetik dil problemini Sovet yazıçılarının II qurultayındakı məruzəsində də qaldırır, özünün haqlı olduğunu bir dənə dili gətirir [5, s.352-355]).

Haqqında danışdığımız məqalələrdə qaldırıldığı problemlərə görə S.Vurğun fiziki təqib və təzyiqlərə də məruz qalmışdır. Bu fakt şairin SSRİ yazıçılarının XIV plenumundakı çıxışında da (oktyabr 1953) yer alıb: "Mən bu məsələyə

(milli xarakter məsələsinə – A.S.) "Şairin hüquqları" məqaləmdə de toxunmuşdum... Ancaq bu məqaləyə görə man Azərbaycanda, nəinki mənən, hətta, fiziki cəhətdən də zərər çəkdir. Elə yüksək mənəsbət sahibləri tapıldı ki, mən bir sinif kimi ləğv etmək üçün bütün əsərlərimin teatrların repertuarlarından çıxarılması barədə sərəncam verdilər" ... [5, s.271]

S.Vurğunun bədii ədəbiyyatda milli-mənəvi dəyərlərin zəruriliyi ideyasına qarşı, qəribə də olsa, yuxarıda da qeyd etdiyimiz kimi, öz qələm yoldaşları da çıxır: üç şair – R.Rza, S.Rüstəm və M.Rahimin imzası ilə "Sovet şairinin borcu" adlı məqalə hazırlanıb, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sadri M.İbrahimovun qoşma məktubu ilə Moskvaya – "Şairin hüquqları" məqaləsinin dərc edildiyi "Literatura-ya qazeti"ya – baş redaktor K.Simonova və "lazımı yerler"ə göndərilir (16 iyun 1953-cü il).

"Üçlüy"ün məqaləsi antisovet elementlərin repressiyası məqsədilə Daxili İslər Komissarlığının nəzdində fəaliyyət göstərən "troykalar"ın hökmələrini xatırladır. Onların da məqsədi həmin "qurum" kimi S.Vurğunun cəzalandırmaq – onun sosialist realizmi metoduna qarşı çıxmazı, əsərlərinin sovet quruluşuna, mövcud siyasi rejimə təhlükə olmasına haqqında fikir formalaşdırmaq idi. Qənaətlərini "əsaslandırmacıq" üçün isə onlar şairin bədii əsərləri ilə yanaşı, yuxarıda adlarını çəkdiyimiz məqalələrinə, eləcə də Y.Qorbunovanın məlum yazısına "istinad" edirdilər. Müəlliflər S.Vurğunun "cüzi ifadə formaları ilə fərqlənən məqalələrinin hər ikisində eyni xarakterli səhv'lərə yol verdiyini və məqalələrdə şairin vaxtıla partiya mətbuatı və Azərbaycan ədəbi ictimaayı tərəfindən haqlı tənqidə məruz qalmış ideya-ədəbi pozuntularına, mahiyyət etibarı ilə haqq qazandırmış cəhd" kimi dəyərləndirir, dediklərinə "Böyük sənət məsələləri" məqaləsində "yol verilən səhv'lərin Y.Qorbunova tərəfindən əsaslı şəkildə aşasızdırığı" xüsusi vurgulayırlar [1]. Davamında şairin "her iki məqaləsində yol verdiyi prinsipial səhv'lərin S.Vurğunun yaradıcılığında təsadüfi olmadığını" xüsusi diqqət yönəldirdilər. Yazıldır ki, "Səməd Vurğunun "milli xarakter" haqqındaki anlayışı yanlışdır, marksistcasına deyil. Daha layiqli ifadə yerinə o, inadlı şəkildə milli xarakterin müxtəlif millətlərin "əsərlərə

qazandığı vərdişlərin, bacarıqların, ənənələrin, zövqlərin məcmusu", "məxsusi düşüncə tərzi və dünyani dərketmə obrazı" olduğunu davamlı vurgulayaraq, bizim sosialist millətlərimi doğ-malaşdırın nə varsə, hamisina kölgə salır, onlara etinasızlıq göstərir.

Lakin "əsərlərə qazanılmış" ənənələrin, zövqlərin, vərdişlərin və s. içərisində feodal-patriarxal həyatın və dünyagörüşün qalıqları, geriliyi və milli məhdudluğunu təcəssüm etdirənləri, bu gün xalqımızın ruhuna tamamilə yad olanları da az deyildi. S.Vurğunun "Şairin hüquqları" adlı genis məqaləsi şairin vaxtı keçmiş, əhəmiyyətini itirmiş ənənə və zövqləri ifşa, onun öz xalqının sosialist epoxasında daha da inkişaf etmiş xüsusiyyətlərinin müdafiə etməsini, Azərbaycan xalqının mənəvi keyfiyyətlərini, "milli xarakteri"ni anlaşıqlı və ölkəmizin digər xalqları üçün qiymətlə oldugu əsaslandırmaga, təessüf ki, imkan vermir. Səməd Vurğun, adətən, "milli xarakter" termini adı altında öz xalqının xarakterini diqqətəlayiq deyil, keçici, təsadüfi, çox vaxt da köhnəlmış çizgilərini başa düşür. Bu müləhizənin gerçekliyini onun feodal-patriarxal həyatı tərənnüm etdiyi, "milli məişət"in vaxtı keçmiş vərdiş və zövqlərinə rəğbət göstərdiyi bir sıra əsərləri ilə tanışlıq da təsdiq edir" [1]. Müəlliflər "qənaətləri"nin təsdiqi üçün təkrarən Y.Qorbunovanın məlum məqaləsinə istinad edir, tipiklik və milli xarakterin dəyərləndiriləsi məsələsində onunla həmçər olduğunu bildirirlər.

"Üçlük" də S.Vurğunun adıçəkilən məqalələrində, güya, "konkret faktlar göstərmədən "milli xarakterlə bağlı geniş müzakirələr aparmasının səbəblərinin" anlamadıqlarını bildirir. Onlar bədii əsərlərdəki başlıca çatışmazlığı "şəhərəmanların "milli xarakteri"nin yaddan çıxarılmasında yox, "onlarda kommunizm quran sovet adəminin dolğun obrazının verilməməsində, bizim sovet adamlarının zəngin mənəvi dünyasının və xarakter çizgilərinin açılmamasa"ndır" görürler. Yazırlar ki, "Yoldaş S.Vurğunun Azərbaycanın, Gürcüstanın və Belorusiyanın bir sıra tanınmış şairlərinin istedadlarının yalnız "milli zəmində meydana çıxa və yetişə bilməsi haqqında" qəti qərar verması qəribə səslənir.

S.Vurğunun marksizm-leninizm ideyalarından, realizmdən, xalq hayatından uzaqlaşmaqdə, ideya-siyasi səhv'lərə yol verməkdə ittiham edən müəlliflər "konkret nümunələr"ə keçərək, şairin cəmi bir fəslini yazıb, 1943-cü ildə çap etdiyi "Hürmüz və Əhriman" əsərini xatırladır, şairi bu əsərdə ciddi-cahdlə "xeyirə şər arasında qədim mistik-dualist fəlsəfəni" təbliğ etməkdə qımayırlar. Onu "subyektiv idealizmin himmini oxumaqda" günahlandırıran "üçlük" şairin digər əsərlərində, məsələn, "İnsan" dramaında, "İstiqbal tərənəsi", "Sözün şöhrəti", "Ürək" "Həsrət" kimi şeirlərində, "Yazla qışın deyişməsi", "Aygün" poemalarında və b. əsərlərində də şairin bu və ya digər formada "gerçek sovet həyatı haqqında səhv təsəvvür yaratdığı, onu təhrif etdiyini, feodal-patriarxal həyatı ideallaşdırduğunu bildirirək.

Müəlliflər "İnsan" dramının baş qəhrəmanı Şahbazın, onların təbirincə, "mütərrəd düşüncə haqqındaki ritorik, uzun-uzadı və yorucu müləhizənin müəllif tərəfindən fəlsəfədə yeni söz kimi təqdim edildiyini" bildirirlər. Onlara görə Şahbazın ideallarının sovet adamlarının idealları ilə heç bir əlaqəsi yoxdur. "Onun təsəvvüründəki kommunizm, "idraka qələbə calmış", həyati yeniləşdirməyə, xalqları xoşbəxt etməyə qadir olan idil bir dünyadır". "Üçlüy"ün qənaətinə görə, xeyirə şər arasında qədim mübarizənin "fəlsəfəsinin", təkcə, "Hürmüz və Əhriman"da deyil, digər əsərlərdə də töbliği marksizm-leninizm fəlsəfəsinə yaddır. Onlar adlarını çəkdikləri əsərləri "ideyaca qüsurlu, bədii cəhətdən primitiv" hesab edirlər.

Müəlliflər əsl realist sənətin həyatın primitiv, naturalist təsviri ilə heç bir əlaqəsi olmadığının təsdiqinə lüzum görmür və "müləhizəri"nin təsdiqi üçün V.Mayakovskidən və A.S.Puskinidən sitatlar da verirlər...

"Üçlük" müləhizələrini əsaslandırmak üçün yenə də Y.Qorbunovaya, Q.Malenkova, Mayakovskiye istinad edib, sitatlar verir, onların tipiklik, realist sənətin gücü, bədii əsərlərdə sıra və sovet vətəndaşlarının xarakterində yüksək mənəvi keyfiyyətlərin üzə çıxarılması və açılması, şairin həyatı dərindən öyrənməsi, daim hadisələrin mərkəzində olması, onu yetirən xalqla daim qırılmaz tellərlə bağlı olması və b.

məsələlərlə bağlı fikirlərini S. Vurğunun öyrənmədiyini vurgulayırlar.

Müəlliflər “Şairin hüquqları” məqaləsini öz səhifəsində dərc etdiyinə görə, “Literaturnaya qazeta”ni da günahlandırır, qazetin Respublikanın ədəbi həyatından xəbərsiz olduğunu diqqətə çatdırırlar. Yazırlar ki, “Əgər, qəzet Azərbaycandakı, heç olmasa, son illərdəki ədəbi prosesdən xəbərdar olsayıd, S. Vurğunun məqaləsində, hər şey bir kənara, son illərdə yol verdiyi ciddi ideya-bədii səhvlerinə haqq qazandırmış kimi səmərəsiz cəhdlərini, partiya mətbuatındakı tənqidlərə inadlı şəkildə əhəmiyyət verməməsini asanlıqla üzə çıxardı” [1].

Doğrudur, “üçlük” məqalələrinin sonuna yaxın bir cümlə ilə S. Vurğunun şeirlərində “doğru fikirlərin, inandırıcı müddəaların” olduğunu da qeyd edir, amma bu birca cümləni də ustad bir sənətkarərən çok görür, elə ardınca da əlavə edirlər ki, “...lakin bu fikir və müddəalar onun məqaləsinin Respublikamızın ədəbi ictimaiyyətinin kəskin etirazına səbəb olmuş prinsipial səhvlerini və bütövlükə yanlış istiqamətini pərdələyə bilməz. Unutmaq olmaz ki, sovet yazıcısının, təkcə hüquq yox, vəzifəsi də var” [1].

Yuxarıda “üçlüy”的 “Şairin hüquqları” məqaləsini dərc etdiyinə görə “Lit. qazeta”ni günahlandırdığını qeyd etmişik. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda məqalənin naşri ilə bağlı dörd məktub mühafizə edilir [3]. Onları S. Vurguna “Lit. qazeta”nın Milli Ədəbiyyatlar şöbəsinin əməkdaşı Yuri Karasyov yazmışdır. Bu məktubların məzmunundan S. Vurğunun da Y. Karasyova məktublar göndərmişsi və telearqların vurması anlaşıılır (yəqin ki, onlar Moskva arxivlərində mühafizə edilir)...

Y. Karasyov S. Vurguna birinci məktubunu 2 may 1953-cü il tarixində göndərmişdir. O, məktubda “Şairin hüquqları” məqaləsinin redaksiyaya daxil olduğu, onu Qardaş Xalqlar Ədəbiyyatı şöbəsinin əməkdaşı Drodovun oxuduğu və çox bəyəndiyi, Vurgunu “mümkin hücumlardan qorumaq üçün” məqalənin üzərində Drodovla birləşdə bəzi düzəlişlər etdiyi, Simonov oxuduqdan sonra məqalənin tezliklə dərc ediləcəyini bildirir. Y. Karasyov S. Vurğunun “Oktjabr” jurnalında çap olunmuş “Böyük sənət məsələləri” məqaləsinə Y. Qorbunovanın “pole-

nik ruhda yazdığını” məqalənin “aşıl öyrətmək” tonunu bəyənmədiyini də qeyd edir. On gün sonra (12 may) yazdığı ikinci məktubunda isə Y. Karasyov S. Vurguna şad xəbər verir: “Burdu, Sizin məqaləniz, artıq qəzətdə çıxmışdır. Düşünürəm ki, sevinəcəksiniz: axı, o, adı bir məqalə deyil, onun çox böyük əhəmiyyəti var. Redaksiyada o, ağılgılmaz uğur qazandı. Simonovun çox xoşuna gəldi. Digərləri də məqalə haqqında yalnız “əladır”, “gözəldir” dedilər. Hətta, aparıcı əməkdaşlardan biri: “Bax, belə yazmaq lazımdır!” – söylədi. Y. Karasyov daha sonra redaksiyada “Poeziya haqqında son vaxtlar yazılmış məqalələrin içərisində bu məqalənin daha yaxşı hesab edildiyini” [3] diqqətə çatdırır.

Y. Karasyovun S. Vurğun şəxsiyyətinə ehtiramı və yaradıcılığına böyük rəğbəti olduğu (S. Vurğunun yaradıcılığından monoqrafiya da yazmaq istəyirmiş), məqaləyə, özünün də qeyd etdiyi kimi, “böyük əhəmiyyət verdiyi” məktubun hər cümləsində aşkar görünür.

Y. Karasyov S. Vurguna üçüncü məktubunu 2 iyul 1953-cü ildə (ikinci məktubundan 50 gün sonra) – “üçlüy”的 məqaləsi “Lit. qazeta”ya daxil olanadan və redaksiyada müzakirə edildikdən sonra göndərib. Məktubun birinci: “Məktubunu aldım... oradaki səmimi hissələr, dostluq duyğuları məni çox təsirləndirdi” – cümləsindən Y. Karasyovdan əvvəl S. Vurğunun ona məktub göndərməsi də malum olur. Məqalə müəlliflərinin və qosma-məktuba imza atanın adlarını açıqlayan Y. Karasyov yazır: “Həmin sənədin daha haralara göndərildiyini bilmirəm, ancaq biri də “Lit. qazeta”ya, K.M. Simonovun adına gəlməsidir. Mən o iyrənc məktubu oxudum. Müraciət məndə çox acınacaqlı hissələr yaradı: əvvəl düşündüm ki, Sizi çox çirkin bir oyuna çalb etmişəm. Amma, görünəm ki, məsələ heç də Sizin məqalənizdə yox, onları Siza münasibətinə dədir. Onlar məqaləsiz də Sizi günahlandırmaga nəsə tapacaqdalar. Onlar məktublarında özləri-özlərini ifşa edirlər. Bu, uydurulmuş, iyrənc, yaramaz böhtanlarla, təhriflərlə dolu çirkin bir məktubdur. Çox kobud, yolverilməz tonda yazılmış və müəlliflərinin məqsədi aydın görünən məktubun Milli Ədəbiyyatlar şöbəsində qazəbə qarşılığını diqqətə çatdırıb müəllif əlavə

edir ki, “Moskvada işin əsl səbəbini anlayan adamlar tapılar” – yazarkən Siz haqlı imisınız.

Lakin məsələ yalnız Sizə yönələn hücumlarda deyil. Məktubda milli məsələ ilə bağlı ciddi səhvələr yol verilir. Rəqibləriniz yox, Siz haqlısınız. Milli dillərin və milli şurun inkişafına xüsusi diqqət yetirildiyi bir vaxtda, nədənsə, onlar milli xüsusiyyətləri inkar etmək xəyalına düşmüşlər. Bu, dəfn mərasimində çastık oxumaq kimi bir şeydir. Onlar digər müddəələri ilə də özlərini dörən bir bataqlığa salmışlar. Onların məktubunu, heç polemik məqalə də saymaq olmaz” [3]. #Y. Karasyovun məqalə ilə bağlı son qənaati isə belə olur: “Şəxsən mən hesab edirəm ki, onların məqaləsini heç cür çap etmək olmaz. Əks təqdirdə bu, Azərbaycan Yazıçılar Təşkilatı üçün böyük bir rüsvayçılıq olar!” [3]

Məktubda yazılışlarının S. Vurğunun yalnız istedadını yüksək dəyərləndirən və yaradıcılığını sevən bir şəxs deyil, həm də “bir ədəbiyyatçı kimi dərindən sarsıldıǵını və hiddətləndirdiyini” dila gətirən Y. Karasyov “üçlüy”的 bu məqaləni yazımağa kimlərin təhrif etməsi ilə də maraqlanır və bir daha S. Vurğunun məqaləsində heç bir səhv olmadığını çıxlarının təsdiq etdiyi ni xatırladır. “Aləmi qarışdırılsalar da, doğrunun axıradək doğruluğunda qalacağını” bildirir.

A. Karasyov S. Vurguna “Oktyabr” jurnalına Qorbunovanın məqaləsinə cavab verməsini də tövsiyə edir. Hətta, bununla bağlı jurnalda zəng edib, Tənqid şöbəsinin müdürü Quseva ilə danışdığını da bildirir. Və maraqlıdır ki, Y. Karasyov dördüncü məktubunda da S. Vurgunu Qorbunovaya cavab verməyə təşviq edir. [3] S. Vurğun Y. Qorbunovaya cavab yazar, amma, Ə. Fövzüyə, M.K. Ələkbəriyə, Prokofyevə, M. Quluzadəyə yazdıǵı cavablar kimi onu da çap etdirə bilmir...

“Üçlüy”的 məqaləsinin qərəzlə yazıldığı göz qabağındadır. Amma, məqalənin niyə bu tonda – tamamilə inkarlılıq, düşmənçilik mövqeyindən yazılmış, yəqin ki, səbəbsiz deyil. Səbəb isə, bizə görə, yuxarıların sıfarişidir. Düşünürük ki, S. Vurğun kimi görkəmli şairin, nüfuzlu bir şəxsiyyətin, ictimai xadimin, akademikin... əleyhinə belə qərəzlə məqalənin yazılması, üstəlik onun çap üçün Moskvaya, həm də Yazıçılar İttifaqının qosma-məktubu ilə rəsmi şəkildə göndərilməsi Respublika rəhbərinin icazəsi ol-

madan mümkün ola bilməzdi. Digər tərəfdən isə adıçkilən sənətkarlarla S. Vurğunun həm məlum “məqalə”yə qədər dostluq münasibətlərinin olması və sonra da davam etməsi yaxşı məlumdur. Onların S. Vurğunun, ustad şairin də onların yaradıcılığını yüksək dəyərləndirən kifayət qədər məqalələri var. S. Vurğun “üçlüy”的 tərəfindən sərt hücumlara məruz qalmış “Şairin hüquqları” məqaləsində belə milli xarakterlə bağlı müləhizə və qənaətlərinin təsdiqi üçün bəzi Azərbaycan şairlerinin, o sıradan həmin sənətkarların da yaradıcılığına toxunur və ünvanelarına xos sözəl söyləyir. Yazar ki, “Azərbaycanlı Süleyman Rüstəm və belarus Arkadi Kuləşov, rus şairi Mixail İsakovski və gürcü şairi Georgi Leonidze kimi bir-birinə oxşamayan şairlərin istedadları yalnız milli zəmində inkişaf edib ərsəyə çata bilməsidir” [5, s.276]. Yaxud: “Süleyman Rüstəmin qabarğı, parlaq boyalarla cilalanmış şeirini heç bir zaman Əhməd Cəmilin lirik tonun, qızılıq bir səmimiliyin üstün gəldiyi şeirləri ilə qarışdırmaq olmaz. Rəsul Rza və Məmməd Rahim kimi şairlər bəzən yaradıcılıq muzakirələrində coşaraq, hətta, bir-birini “inkar” etməyə təşəbbüs göstərirler. Lakin nə etmək olar? Əlbəttə, bu, lazımsız halda müyyəyən bir qütbə keçmək, “inkar”a yol vermək deməkdir. Ancaq, mahiyyət etibarilə belə bir müzakirə onu təsdiq edir ki, bizim şairlərimiz canlı, bir-biri ilə yaradıcılıq yarışında çalışaraq inkişaf edir və irşililəyirlər. Bizim əsas yaradıcılıq metodumuzun imkanları daxilində hər bir şairin öz fərdi poetik əslubunu yaratmağa və onu dərinəndə ifadə etməyə bütün hüquqları vardır” [5, s.278-279].

Əlavə edək ki, adıçkilən şairlər öz çıxışları və yazılarında repressiya illərində S. Vurguna qarşı hücumlar haqqında da xeyli maraqlı məlumatlar vermiş, həmin dəhşətli illərdə onun özünü bütöv və böyük şəxsiyyət kimi apardığını təsdiqləmişlər. Məsələn, ustad şairin əsərlərini “həyatın səsi və çırıntı” adlandıran, adının isə hələ sağlığında zəmanəsinin böyük şairlərinin adı ilə yanaşı çəkildiyini, şöhrətinin xarici ölkələrə də yayıldığını, Avropa və Asiyadanın görkəmli sənət adamlarının onu tanıdığını, ədəbi fəaliyyətini maraqla izlediyini diqqətə çatdırıban M. İbrahimov yazar ki, “Şəxsiyyətə pərəstisən yaratdığı bəzi mürsəkkəb və faciəli hadisələ-

rin üstündən şair çoxları kimi göz yumub keçmir, həm namuslu vətəndaş, həm də həqiqi sənətkar olaraq münasibətini bildirirdi, nəhaq təqib olunan və ya ləkələnən adamları açıqdan-açıq müraciət edir, buqələmən kimi rəngini hər dəqiqliq dəyişib, döndən-dona girən mənsəbə-rəstlərin adını nifrətlə çəkirdi. Əlbəttə, bütün bunlar onun şəxsi həyatını ağırlaşdırır, ixtirablı mübarizə ilə doldururdu” [2, s.102-103].

M.İbrahimov müsahibələrindən birində də repressiya illərində S.Vurğunun “çox dərəcədə qəzidiliyini, onu rus xalqının düşməni adlandırdıqları, cəlladin (M.C.Bağirovun – A.S.) onun haqqında donos toplatdırdığını, bu işə onun özünü də cəlb etmək istədiyini” bildirir [6, s.150].

S.Vurğunla yaxın dost olduğunu dilə gətirən M.Rahim də repressiya illərində onun daim təqib və təzyiqlərə məruz qaldığını, “haqiqizliyə, ədalətsizliyə döza bilməyib, canına qıymaq istədiyini” diqqətə çatdırır [2, s.140].

Bu dediklərimiz və nəşr normaları səbəbindən çoxunu deyə bilmədiklərimiz məktub-məqaləni hazırlayan nə S.Rüstəmin, nə M.Rahimin, nə R.Rzanın və nə də M.İbrahimovun S.Vurğunla qarşı heç də qisas hissini olmadığını, əksinə, onun şəxsiyyəti və yaradıcılığına rəğbətlə, ehtiramla yanaşdıqlarından xəbər verir (həqiqət naminə etiraf edək ki, yalnız S.Vurğunun R.Rza ilə bəzi yaradıcılıq mübahisələri olmuş və bu da dövri mətbuatda öz əksini tapmışdır). Düşünürük ki, onlar, sonradan özlərinin də peşmanlılıq hissi keçirdikləri (S.Rüstəm bunu etiraf etmişdir) o addımı atmağa məcbur edilmişlər. Sovet dövründə tanınmış ziyanlılar, şair və yazıçılar, alimlər arasındaki mübarizə və münaqışlərin, məhz, M.C.Bağirovun göstərişi ilə həyata keçirilməsi ilə bağlı kifayət qədər faktlar mövcuddur. S.Vurğunla qarşı hücumların təşkilatçısı da M.C.Bağirovun özü olmuşdur.

“Aygın” poeması haqqında professor M.Quluzadənin imzası ilə dərc edilən məqaləni də (həqiqət naminə onu da deyək ki, məqalə üzərində “bir neçə qələm işləmişdir” – bu fakt AMEA-nın müxbir üzvü Ə.Mirəhmədovun S.Vurğun haqqındaki xatirəsində təsdiqlənlər) [2, s.270] o, təşkil etmişdir. M.C.Bağirov və dəstəsinin mühabiməsində də onların “Azərbaycanın sevilməli şairi, görkəmli sovet yazıçılarından biri S.Vur-

ğunu aradan götürmək qəsdləri” ifşa edilmiş, bu məqsədla topladıqları iki qovluq material əşya-yi-dəliş gətirilmişdi. Sübut edilmişdi ki, M.C.Bağirov S.Vurğunun 1937-ci ildən “kontrol”a götürmə, əlaltıları vasitəsilə onu “yxolatdırılmış”, S.Yemelyanov isə bu işdə daha “faal” olmuşdur. Məhkəmədə mərhum yazıçı Süleyman Vəliyevin S.Vurğunundan onun millətçi olduğunu təsdiq üçün “donos” toplamağa təhrik edilməsi faktı da (bu işə razılıq vermədiyinə görə onu sürgün etmişlər) açıqlanmışdır... [4, s.98]

Xatırladaq ki, daim təqib və təzyiqlərlə üzləşməsi, hücumlara məruz qalması ilə bağlı keçirdiyi sarsıntılar S.Vurğunun yaradıcılığında geniş yer alıb. Şairin özünə qarşı sonuncu hücumlardan sonra – 1954-cü ildə (M.C.Bağirov vəzifədən uzaqlaşdırıldıqdan sonra) yazıldığı aşkar görünən (“Kirpi” jurnalına müraciətə qələmə alınıb, lakin hansı səbəbdənse heç bir mətbu orqanda dərc edilməyib) “Müxənnət” şeiri sırf bu mövzudadır və konkret ünvanlıdır – “birinin ayağını yalayıb, min birini quduz kimi dalaşan, ürkəkləri, beyinləri talayana” – diktatorun əlaltılarından birinin ifşasına həsr edilib. Şeirdə deyilir:

*Gözlərində iki parça buz donub,
Anan səni yaman uğursuz doğub,
De, əllərin neçə günahsız doğub?
Yaman getdi, getdi “səf”in, müxənnət,
Din, necədir indi kefin müxənnət?*

S.Vurğunla qarşı hücumların tarixi çox uzun, demək olar ki, yaradıcılıq ömrü qədər olmuşdur: təqib və təzyiqlər ilk mətbü şeirlərindən başlayıb, 1954-cü ilə qədər davam etmiş, bir il sonra isə sağalmaz xəstəliyə tutulan şair çox keçmədən (1956-ci ilin 27 mayında) dünyasını dəyişmişdir. Şairin dünyasını vaxtsız dəyişməsində isə ona qarşı təşkil edilən hücumların təsiri az olmamışdır. Bunu “Böhtan” adlı şeirində şair özü də etiraf edir – ünvanına deyilən böhtanlardan cana doyan şair deyir ki:

*İndi bu böhtanlar mənə dar gəlir,
Saçlarım ağarır, ömrüm gödəlir...*

“Ah, paxillar...” adlı şeirində isə özünün “gözel bir dövranda yaşadığını, xoşbəxt elinin

Vurğunu” olduğunu dilə gətirməsini şairin özü təzkib edir:

*Fəqat, durur gözlərimin qarşısında bu iblislər,
Ürəyimdə külək əsir, yarpaq düşür, çıçak*

*solur...
Gecəm keçir xəyal ilə, sual verir mənə səhər,
Hansi şair, hansi qəlam öz vaxtında xosbəxt
olur?*

Bu misralar isə şairin, doğrudan da, intihara məcbur edilməsindən xəbər verir:

*El istər hər sözüm, şerim cahanda bir şuar
olsun,*

Nəticə / Conclusion

Beləliklə, “üçlüy”ün məqaləsini təqdim etmək və barəsində danışmaqla bizim onları günahlandırmış məqsədimiz yoxdur. Məlum olduğu kimi, S.Vurğunun özü də, bəzən bu kimi hadisələrin iştirakçısına çevrilməyə məcbur edilmiş və kimlərinsə əleyhinə çıxışlar etmişdir. Düşünürük ki, bu materiallara üzə çıxarılmalı və obyektiv, qərəzsiz şəkildə araşdırılmalıdır. Əvvəla, ona görə ki, acı da olsa, bunlar gerçəkdir, eyni zamanda öz xalqımızın keçdiyi yol, öz ədəbiyyatımızın tarixidir. İkincisi də məqsədli təşkil edilən bu kimi qarşıdurmalar o ağır illər-

*Paxillar cəhd edirlər ki, sözüm gülzari xar
olsun.
...Rəzillər can atırlar ki, rübabım sinsin aləmdə,
Nəsibim, taleyim, haqqım – soyuq bir intihar
olsun.*

Və nəhayət, “A, “dostlar”” şeirində fenomenal istedadı və böyük zəhməti hesabına qazandığı, heç bir sənətkarə nəsib olmayan xalq sevgisindən, şöhrətdən yenə də şair özü imtina edir. Deyir ki:

*Böyük bir hünərim yoxdur, bilirəm,
Bəzən öz-özümə baxıb gülüürəm.
Artıq can üstəyəm, artıq ölürem,
Şöhrətim quru bir səsdir, a “dostlar”...*

Ədəbiyyat / References

- ARDƏİA, f.340, s.1, s.v.357.
- İbrahimov M. Əziz xatirələr. Səməd Vurğun xatirələr. Bakı: “Xan”, 2016.
- Karasoy Y. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, Arx.46, Q-52/1035, f.27, s.1, s.v.662.
- Vəliyev S. Qanadı sinmiş quş da uçarmış. “Azərbaycan” jurnalı, 1988 №3.
- Vurğun S. Böyük sənət məsələləri. S.Vurğun. Seçilmiş əsərləri. 5 cild, V cild. Bakı: “Şərq-Qərb”, 2005.
- Yusifli V. Seksən ilin bir günü (M.İbrahimovla müsahibə). “Azərbaycan” jurnalı, №11-12, 1991.
- Vurğun C. Вопросы большого искусства. ж., “Октябрь”, 1953 №2.
- Vurğun C. Права поэта.“Литературная газета”, 12 may 1953.
- Горбунова Y. О некоторых вопросах теории социалистического реализма, ж., “Октябрь”, 1953 №4.

Противоречия в подходе к некоторым теоретическим аргументациям Самеда Вургуня

Аслан Салманов

Доктор философии по филологии

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: aslan_salmansoy@mail.ru

Резюме. В статье на основе фактического материала отражены противоречивые взгляды русского литературоведа Е.Горбуновой и азербайджанских поэтов С.Рустама, Р.Рзы, М.Рагима в отношении напечатанных известным представителем азербайджанской литературы XX века и видным знатоком литературы Самедом Вургуном в центральной печати в первой половине 1953 года статей «Важные вопросы искусства» и «Права автора». Причина не-приятия вышеуказанных лиц в целом творчества мастера поэзии и обвинений в неверном понимании требований исторического подхода к важнейшему принципу исторической реальности социалистического реализма, сущности национального характера, различий в понятиях «национальный характер» и «национальный характер», отдалении от практической деятельности, высказываний абстрактного характера, что может привести к неправильным выводам... связана с существующим политическим режимом среды. Кроме этого, в статье привлечено внимание к обвинениям, в некоторых случаях, по поводу его высказываний (особенно в отношении к аргументам С.Вургуня о национальном характере), что исходило из реальности того времени. В статье указано, что его размышления по этой проблеме, действительно, не отвечают пропагандируемой режимом идее «дружбы народов» и выходят за рамки метода социалистического реализма. Упомянуто, что нападки на С.Вургуня были вызваны влиянием его творчества и некоторых произведений на эту тему.

Ключевые слова: С.Вургун, национальный характер, Е.Горбунова, «тройка», среда, «О завистнико!», «Друзья!»